

¹Z. K. QASIMOV, ¹E. F. NAMAZOV, ²I. S. BAXŞİYEV

¹Hərbi Dəniz Qüvvələri, ²Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
E-mail: ilhamkho97@mail.ru

RADIOELEKTRON VASİTƏLƏRİN RADIOELEKTRON MÜDAFIƏSİNİN TƏMİN EDİLMƏSİ ÜZRƏ TÖVSIYƏLƏR

Məqalədə radioelektron avadanlığının qəsdən müdaxilədən qorunması, gəmi radioelektron avadanlıqlarının elektromaqnit uyğunluğunun təmin edilməsi üzrə təşkilati və texniki tədbirlər, habelə RES-in radioelektron mühafizəsi üzrə metodiki tövsiyələr müzakirə olunur.

Açar sözlər: radiolokasiya stansiyası, istiqamətlənmə xarakteristikası, qərəzli maneələr, hidroakustik stansiya, elektromaqnit uyğunluq.

Radiolokasiya stansiyalarının şüalanma və özütüşəlanan silahlardan müdafiəsi.

Aşkaretmə və silahları idarə edən radiolokasiya stansiyalarının (RLS) mövcud qarşı qüvvələrdən, radiolokasiya əleyhinə raketlərdən (RLƏR) müdafiəsi təşkilati və texniki tədbirlərin icrası ilə təmin olunur [1,2]. Təşkilati tədbirlərə aiddir:

- RLS-in öncədən hazırlanmış program üzrə qeyri-müntəzəm işləməsi, yəni şüalanma və fasılə zamanı və ya hər yeni işə salmada şüalanma parametrlərinin (işçi tezliyin, impulsların təkrarlanması tezliyinin, impuls müddətinin) dəyişdirilməsi;

- bir neçə RLS-in öncədən hazırlanmış (verilmiş) müşahidə zonasını saxlaması və RLƏR-in fəallaşdırılması üçün daha böyük bazanın yaradılmasını təmin edən qrafik üzrə (sayışma sahəsi) növbə ilə işləməsi. Bu zaman hər bir RLS-in işləməsi tərtib olmuş program üzrə həyata keçirilməsi;

- RLS və elektrooptika vasitələrin kompleks istifadəsi, yəni RLS-in söndürüldüyü andan elektrooptika vasitələrin informasiyanın daxil olmasını təmin etməsi.

Texniki tədbirlər iki qrupa bölünür.

Birinci qrupa RLƏR-in özütüşəlanan başlıqları aşkaredən və silahları idarə edən RLS-in şüalanma parametrlərini aşkar etməsini çətinləşdirən tədbirlərə aşağıdakılardır aiddir:

- programlaşdırılmış rejimdə işləmə;
- kombinə edilmiş rejimlərdə hədəflərin müşayiəti;
- sayışma rejimində işləmə.

İkinci qrupa RLƏR-in özütüşəlanan başlıqların və silahları idarə edən RLS-in şüalanmasının qəbulunu istisna edən tədbirlər aiddir:

- inersiyalı rejimində hədəfin müşayiəti;
- hədəfin məsafə ölçən-vizir qurğusu və televizor vasitəsilə müşayiəti.

Müvafiq müdafiə metodunun seçilməsi konkret RLS-rin növlərindən, onlar arasında informasiya əlaqəsinin xarakterindən və döyüş əməliyyatı rayonunda taktiki şəraitdən asılıdır.

REV-in və RLS-in qərəzli maneələrdən müdafiəsi. RLS-in qərəzli maneələrdən (aktiv və passiv) müdafiəsi təşkilati və texniki tədbirlərin keçirilməsilə təmin olunur.

Təşkilati tədbirlər müşahidə sisteminin maneəyə davamlığının artırılmasına, texniki tədbirlər isə ayrı-ayrı RLS-in maneəyə davamlığının artırılmasına yönəlmüşdür.

Təşkilati tədbirlər əməliyyatlarının planlaşdırılma mərhələsində hazırlanır və RLS-in döyüş imkanları və qoyulacaq tapşırığın xarakteri nəzərə alınaraq, onun fəza-zamana bölünməsindən ibarətdir.

RLS-in fəza bölünməsi təmin etməlidir:

- qarşiduran qüvvələrin aktiv maneə stansiyalarının istiqamətlənmə xarakteristikası ilə eyni tezlik diapazonlu bir neçə RLS-in eyni anda tutulmasının istisna edilməsini;
- susdurulmuş RLS-in başqa tezlik diapazonlu RLS ilə əvəzedilmə imkanını;
- kod-dalğa cədvəlinə müvafiq olaraq RLS-in yenidən köklənmə rejimlərinin tətbiqini;
- əsas və ehtiyat rəbitə vasitələrinin istifadəsilə gəmilərin qarşılıqlı informasya mübadiləsi imkanlarını;
- müşahidə zonasının böyüklüğünə olan tələbləri aşağı salmadan elektrooptika vasitələrin və RLS-in kompleks istifadəsini.

RLS-in zaman bölünməsi təmin etməlidir:

- qarşiduran qüvvələrin maneə qoyma anına qədər gəmilərin radiolokasiya stansiyalarının bütün tezlik diapazonlarının aşkar edilməsinin qeyri-mümkünlüyünü;
- qarşiduran qüvvələrin maneə qoymasının başlanması ilə müxtəlif alttezlik diapazonlu maksimal sayda radiolokasiya stansiyalarının eyni anda işləməsini;
- passiv maneə qoyulmasının başlanması ilə impulslar seriyasının işlənməsinə əsaslanan mürəkkəb siqnallı və hərəkətli hədəflərin seleksiyası (HHS) sxemli RLS-in istifadə edilməsini.

Texniki tədbirlər iki qrupa bölünür. Birinci qrupa maneələrin RLS-in qəbulədici qurğusunun girişinə düşməsinə mane olan tədbirlər aiddir:

- RLS-in işçi tezliyinin yenidən köklənməsi;
- istiqamətlənmə xarakteristikasının yan ləçəklərinin kompensasiyası;
- daha dar istiqamətlənmə xarakteristikası almağa imkan verən anten sistemi ilə işləmə;
- şüalanın siqnalın polyarlaşmasının dəyişməsi;
- başqa tezlik altdiapazonlarına keçirilmə;
- maneələrlə zədələnmiş şüaların söndürülməsi.

Göstərilən tədbirlər maneə siqnalına münasibətdə daha böyük uduş əldə etməyə imkan verir.

İkinci qrupa RLS-in qəbulədici qurğusunun girişinə daxil olmuş manelərdən müdafiə tədbirləri aiddir:

- maneə ilə zədələnmiş şüalarda enerjinin konsentrasiyası (digər şüaların söndürülməsi);
- aktiv maneələrin qoyulduğu sektorda antenin fırlanma sürətinin azaldılması;
- güclənmənin avtomatik tənzimlənmə sxeminin tətbiqi;
- impulsun təkrarlanma tezliyinə görə seleksiya sxeminin tətbiqi;
- maneə enerjisini azaldan sxemlərin tətbiqi;
- müddətə görə seleksiya sxemlərinin tətbiqi;
- HHS sxeminin tətbiqi.

Maneədən konkret müdafiə üsulunun seçimi, maneənin növü və onun parametrləri ilə müəyyən olunur.

Hidroakustik stansiyanın qərəzli maneələrdən müdafiəsi. Hidroakustik stansiyanın (HAS) qərəzli maneələrdən müdafiəsi təşkilati və texniki tədbirlərin keçirilməsi ilə təmin olunur.

Təşkilati tədbirlər döyüş əməliyyatlarının planlaşdırılma mərhələsində hazırlanır, HAS-in döyüş imkanları və həll etdikləri tapşırığın xarakteri nəzərə alınaraq HAS-in fəza-zaman bölünməsidir.

Təşkilati tədbirlərə aiddir:

- axtarış və zərbə qruplarının müxtəlif işçi tezlik etalonlu HAS-a malik olan gəmilərlə təşkil edilməsi;
- qəbul edilmiş izləmə sxeminə uyğun olaraq gəmilərin orderdə müşahidə sektorları üzrə bölünməsi;
- HAS-in və sualtı qayığın kılvater izini aşkar edən vasitələrin kompleks istifadəsi;
- maneə qoyulmasının başlanmasına qədər bir tezlik diapazonlu HAS-in istifadəsi;
- qarşiduran qüvvələrin maneə qoymağa başlanması ilə maksimal sayda müxtəlif tezlik diapazonlu HAS-in eyni anda işləməsi;
- maneə qoyulmasının başlanması ilə böyük energetik potensiallı HAS-in istifadəsi;

Texnika və texnologiya problemləri

- qərəzli maneələr şəraitinin təsnifatı üçün yüksək operatorluq keyfiyyətlərinə malik hidroakustiklərin cəlb edilməsi.

Qərəzli maneələrdən texniki mühafizə tədbirləri hər bir HAS növündə həyata keçirilir və konkret maneə növü nəzərə alınmaqla tətbiq edilir.

Hidroakustik susdurma vasitələrinin təsirinin HAS-ın indikatorunda görünmə xarakteri və texniki mühafizə tədbirlərinin istifadəsi üzrə tövsiyələr cədvəldə verilmişdir.

Hidroakustik susdurulma tətbiqinin məqsədi	Maneə növü	HAS indikatorunda maneənin görünmə xarakteri	Mühafizə üzrə tövsiyə
HAS-ın qəbul traktının susdurulması	Tezliyə görə küylü maneə və ya çəpərləyici maneə	<p>Dairəvi görünüş indikatorunda maneə cihazı istiqamətində 40° – 60° sektorda intensiv işıqlanma müşahidə olunur və ya güclü maneədə bütün ekran işıqlanır.</p> <p>Dopler indikatorunda bütün kanallar üzrə siqnal müşahidə olunur.</p> <p>Eşidilmə trakti ilə güclü səs eşidilir.</p>	<p>HAS-ın iş dövründə şüalanma etalonunun dəyişdirilməsi.</p> <p>Hidroakustik rabitə siqnallarının periodik olaraq saxta şüalanması ilə zondlayıcı siqnalın şüalanması.</p> <p>Tam gücə şüalanma.</p> <p>Maksimal müddətli impulsların şüalanması.</p> <p>Darzolaqlı filtrasiya kanalının istifadə edilməsi.</p>
Sualtı vasitələrin aldadıcı istiqamətlərə yayındırılması	Exo siqnalın yamsılanması	Bütün HAS ekranlarında sualtı qayıq nişanına oxşar nişanlar müşahidə olunur. HAS-ın təsnifat traktının indikatorlarında və təsnifat aparatının qeyd edicisində yamsılayıcının nişanı exo siqnaldan fərqlənir.	<p>“SAQ - yamsılayıcı” əlamətinə görə təsnifat traktının göstəricilərinə görə təsnifati. İlkin olaraq dayanıqsız kontaktlı hədəflər təsnifat olunurlar.</p> <p>Təsnifat əlamətlərinin ayrılması üçün küy-pelenqasiya traktının istifadə edilməsi.</p>
Hədəfin yamsılandırılması, qayıq əleyhinə torpedoların yayındırılması	Qaz qabarcıqları örtüyünün yaradılması	<p>Dairəvi görünüş indikatorunda qaz qabarcıqlarının nişanının hədəfin kılvater axını exo siqnalının nişanına oxşaması.</p> <p>Dopler sindikatorunda hədəfin sürətinin radial tərkibedicisi sıfır bərabərdir.</p>	<p>Təsnifat traktının vasitəsi ilə kontaktın təsnifatı.</p> <p>Endirilən (yedəklənən) antenli traktın istifadə edilməsi.</p>

Radioelektron vasitələrin elektromaqnit uyğunluğunun təmin edilməsi. Radioelektron vasitələrin elektromaqnit uyğunluğunun (EMU) təmin edilməsinin əsas məqsədi bir neçə REV-in eyni vaxtda fəaliyyəti zamanı qərəzsiz maneələrin təsirinin xəbərdar edilməsidir.

EMU-nun təmin edilməsi texniki və təşkilati tədbirlərin keçirilməsi ilə həyata keçirilir. Bu tədbirlər elektromaqnit şəraitin təhlili və qiymətləndirilməsi əsasında hazırlanır və planlaşdırılır.

EMU-nun təmin edilməsi üzrə texniki tədbirlər REV-in layihələndirilməsi və yaradılması zamanı hazırlanır, REV-in elektromaqnit uyğunluğunun təmin edilməsi və radiotezliklər spektrinin idarə edilməsi, həmçinin konkret REV nümunələrinin istifadəsi üzrə qaydalarda göstərilir.

EMU-nun təmin edilməsi üzrə təşkilati tədbirlər REV-in istifadə mərhələlərində planlaşdırılır və həyata keçirilir.

Dairəvi görünüşlü radiolokasiya stansiyalarının elektromaqnit uyğunluğu aşağıdakılardan ilə təmin olunur:

- tezliklərin rasional bölünməsi;
- şüalanma və qəbul üçün qadağan edilmiş sektorların təyin olunması;
- REV-in tezliyə görə kökdəndüşməsini nəzərə alaraq qeyri-uyğun REV arasında tövsiyə olunan məsafənin gözlənilməsi;
- eyni növ REV-ə minimal qarşılıqlı təsiri təmin edən müxtəlif iş rejimlərinin təyin edilməsi;
- müşahidə üçün müxtəlif tezlik diapazonlu RLS-dən istifadə edilməsi;
- eyni vaxtda işləyən dairəvi görünüşlü RLS-in ümumi sayının məhdudiyyəti və şəraitin əks etdirilməsi üçün qarşılıqlı informasiya mübadiləsi sisteminin istifadəsi.

Silahları idarəedən RLS-in elektromaqnit uyğunluğu əlavə olaraq optik və televiziya kanallarının istifadəsilə, ötürücülərin şüalanmasının sinxronlaşdırılması ilə və zəruri hallarda qeyri-uyğun REV-in istifadəsinə üstünlük verilməsilə təmin olunur.

REV-in tezlikcə kökdəndüşmə normalarının gözlənilməsini və onların yalnız sülh dövrünün tezlik və kodlarında işləməsini nəzərə alaraq HHM tapşırıqlarının yerinə yetirilməsində gəmilər arasında yol verilən minimal məsafələr hesablanır.

Hidroakustik vasitələrin uyğunluğunun təmin edilməsi qərəzsiz maneələrin təsir uzaqlığına və təsnifat keyfiyyətinə, silah tətbiqi və onların idarə edilməsi üçün məlumatların müəyyənedilmə dəqiqliyinə, hidroakustik rabitənin etibarlığına təsirinin istisna edilməsi məqsədilə həyata keçirilir.

Cəbhə sırasında manevrdə gəmilər qrupu tərkibində birgə fəaliyyət zamanı HAS-in hidroakustik uyğunluğunu təmin edən və gəmilər arası tövsiyə olunan minimal məsafələr hesablanır.

HAS-in az effektivliyində, onların uyğunluğu kiçik güclərdə işləməklə, məsafə üzrə paylanması, sektorlar və zamana görə şüalanmanın məhdudiyyəti ilə idarə edilir.

Birləşmədə gəmilərinin döyüş və səfər düzülüş qaydaları, həmçinin GAZQ-in axtarış sıraları gəmilər arasında yol verilən minimal məsafə nəzərə alınmaqla həyata keçirilir. Bu zaman hər HAS üçün təyin olunmuş cavabdeh müşahidə sektorunu digər HAS-in birinci və ikinci signallarından azad olması nəzərə alınmalıdır.

Taktiki şəraitə görə hidroakustik vasitələrin göstərilən məsafələri saxlanması mümkün olmadıqda az güclü şüalanmadan istifadə edilir. GAZQ-nun exopelenqləmə və küypelenqləmə rejimlərinin kombinə edilmiş tətbiqində sualtı mühitin müşahidəsi iki üsulla həyata keçirilir: exopelenqləmə və küypelenqləmə rejimlərinin növbə ilə istifadə edilməsi və ya qüvvələrin eşelonlarla düzülüyü ilə (hər eşelon hidroakustik vasitələrin öz iş rejimini istifadə edir).

Yüksək energetik potensiallı HAS-in alçaq tezliklərdən (mövcud tezliklə yayılma tələb olunan effekti vermədikdə) istifadə xüsusi hal kimi qəbul olunur. Bu halda qərəzsiz maneələrin aradan qaldırılması, işləyən HAS-in cəbhə üzrə 140 kabel məsafəyə yayılması ilə əldə oluna bilər.

Hidroakustik rabitə və xəbərdarlıq stansiyası və traktları, naviqasiya hidroakustik vasitələri (laq, exolot) HAS-in işinə çoxlu maneələr yarada bilər. Adətən, onların bir gəmidə birgə istifadəsi mümkün deyil, birləşmədə isə bu, aşkarətmə məsafəsində böyük məsafələrdə şoxsaylı qərəzsiz maneələr ilə əlaqəlidir. Bu, hidroakustik vasitələrin qarşılıqlı təsirsiz işi, taktiki şəraitdən asılı olaraq birincilik prinsipi nəzərə alınmaqla ayrı-ayrılıqda istifadə edilməsi ilə təmin olunur.

Texnika və texnologiya problemləri

Gəmi qruplarının radioelektron vasitələrinin elektromaqnit uyğunluğu konkret REV növünə tətbiq edilən tədbirlərlə əldə olunur. Gəmi qruplarının qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmən zaman REV arasında qarşılıqlı qərəzsiz maneələr yarana bilər.

Qarşiduran qüvvələrin gəmilərinin məhv edilməsi əməliyyatlarında REV-in elektromaqnit uyğunluğu, REV-in (raket silahının) aşkar və idarə edilməsi sistemlərinin qarşılıqlı təsirinin aradan qaldırılmasına istiqamətlənməlidir.

Qarşiduran qüvvələrin gəmilərinin məhv edilməsi əməliyyatları zamanı gəmi qruplarında EMU-nun təminatı üzrə tədbirlərin təşkilində REV-in uyğunluğunun, hər gəmidə əldə olunmuş uyğunluq dairəsində maksimal saxlanılmasına çalışmaq lazımdır. Bu məqsəd üçün aşağıda göstərilən əsas tədbirlər həyata keçirilir:

- taktiki qrupların tərkibinə, REV-i tələb olunan tezlikcə yayılmasını yerinə yetirməyə imkan verən gəmilər təyin olunur;
- gəmilərin döyüş və səfər qaydaları düzülüşündə vacib REV-in tezlikcə yayılma normaları nəzərə alınır;
- müxtəlif taktiki vəziyyətlərdə əsas REV-in istifadə sərhədi müəyyən olunur və istifadədə birincilik prinsipi təyin olunur;
- qüvvə və silahların ehtiyat idarəetmə kanalları nəzərdə tutulur;
- qərəzsiz maneələrdən müdafiə olunacaq tezliklər siyahısı müəyyən edilir;
- gəmi taktiki qruplarında REV-in istifadə qrafiki hazırlanır.

REV-in elektromaqnit uyğunluğunun təmin edilməsi üzrə tədbirlərin hazırlanmasında gəmi qruplarında komanda məntəqələri, idarəetmə məntəqələri arasında EMŞ dəyişmələri haqqında, yolverilməz qərəzsiz maneələrin yaranması haqqında, verilmiş taktiki şəraitdə vacib REV-in marağında maneələrdən qorunmalı tezliklər haqqında informasiya mübadiləsi təşkil olunur.

Müxtəlif növ qüvvələr qrupunda elektromaqnit uyğunluğun təmin edilməsi üzrə əsas tədbirlər aşağıda göstərilənlərdir:

- mümkün təsir zonasında işləyən REV-in, tezliklərin, rejimlərin və istifadə sərhədlərinin təyin olunması;
- REV üçün vacib birincilik qaydalarının müəyyən edilməsi;
- elektromaqnit şərait, qərəzsiz maneələr və onların aradan qaldırılması haqqında informasiya mübadiləsinin təşkil edilməsi.

NƏTİCƏ

Radioelektron vasitələrin maneələrdən müdafiəsinin təşkili və onların elektromaqnit uyğunluğunun təmin edilməsi üzrə tövsiyələr Hərbi Dəniz Qüvvələrinin gəmilərinin döyüş tapşırıqlarının yerinə yetirilməsində, həmçinin gəmilərin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasında xüsusi əhəmiyyətə malikdir.

ƏDƏBİYYAT

1. Hərbi Dəniz Qüvvələrinin gəmilərində radioelektron vasitələrin döyüş istifadəsi üzrə Təlimat. – Bakı: Hərbi nəşriyyat, - 2021. – 176 s.
2. Руководство по боевому использованию радиоэлектронных средств надводных кораблей Военно Морского Флота. – Москва: - 1991. – 202 с.

SUMMARY

¹Z. K. QASIMOV, ¹E. F. NAMAZOV, ²I. S. BAXSHIYEV

¹Naval Forces, ²Azerbaijan Higher Military School named after Heydar Aliyev

E-mail: ilhamkho97@mail.ru

RECOMMENDATIONS FOR ENSURING RADIODEVICE PROTECTION OF RADIODEVICE EQUIPMENT

The article discusses organizational and technical measures to protect radio electronic equipment from deliberate interference, to ensure the electromagnetic compatibility of ship radio electronic equipment, as well as guidelines for electronic protection of radio electronic equipment.

Key words: radio-electronic station, directional characteristic, deliberate interference, hydroacoustic station, electromagnetic compatibility.

РЕЗЮМЕ

¹КАСИМОВ З. К., ¹НАМАЗОВ Э. Ф., ²БАХШИЕВ И. С.

¹Военно-морские силы,

²Азербайджанское высшее военное училище имени Гейдара Алиева

Электронная почта: ilhamkho97@mail.ru

РЕКОМЕНДАЦИИ ПО ОБЕСПЕЧЕНИЮ РАДИОЭЛЕКТРОННОЙ ЗАЩИТЫ РЭС

In the article are considered organizational and technical measures to protect radio electronic equipment from deliberate interference, to ensure the electromagnetic compatibility of ship radio electronic equipment, as well as guidelines for electronic protection of radio electronic equipment.

Ключевые слова: радиолокационная станция, характеристика направленности, преднамеренные помехи, гидроакустическая станция, электромагнитная совместимость.

Məqalə redaksiyaya daxil olmuşdur: 04.11.21